



Tariximizi yaşadan diyar

Azərbaycanın bir parçası, Kiçik Qafqaz sıra dağlarının etyində yerləşen, özünün iqlimi, coğrafi ərazisi, zəngin tarixi abidələri, mədəniyyət inciləri, yeraltı sərvətləri ilə seçilən Gədəbəyin maddi və mənəvi dəyərləri barədə çox kitablar yazılmış, məqalələr çap olunmuşdur.

Gədəbəyin, o cümlədən de qəhrəman Şinx mahalının sosial-iqtisadi inkişafından, onun ərazisinin qorunub saxlanılmasından, 50 ildən çox müddədə buradakı quruculuq, müdafiə işlərinin töskilindən, bölgənin vətənpərvər insanların qayğısından, onların igidiqliklərindən ağızdulosu danişmaqlar.

Azərbaycanın, Qafqazın yüksək dağlıq zonasında yerləşən gözəl güşəsi, başlıca sivilizasiyaların mərkəzlərindən biri hesab edilən diyarı, coxsayılı elm adamlarının yurdu Gədəbəyin tarixi abidələri ilə yanaşı müalicəvi bitkiləri, mineral suları, zəngin yeraltı və yerüstü sərvətləri, florası və faunası haqqında nə qədər danışsaq, yazaq yenə de azdır.

Gədəbəyin six meşələrindəki, müxtəlif ağacların köklərindən süzlüb gələn çeşmələri, yerin təkəndən qaynayıb çıxan mineral suları minbir dərdin dərmanıdır. Güllər, Cüyür, Şahzadə, Alma, Göyeli, Açı bulaqları, Göyəmlı kəndindəki Vələsli çeşməsi, Çaldas, Qızılıca, Narzan, Mor-mor, Göyyurd, Kilsəli, Söyüdlü, Xar-xar, Zəhmət mineral suları əvəzsiz nemətlərdəndir.

Bəli, Azərbaycanın qədim ocaqlarından biri olan Gədəbəy həm de tarixi nümunelərə malikdir. Hələ XIX əsrin 60-ci illərindən dünən metallurgiya xəritəsində özünə yer tutmuş bu sənaye mərkəzinin islamə qəder kilsəsi, məbədi olmuş, yaşayış məkanı kimi de tanınmışdır.

Cədəbəyde hazırda əl ilə tikmə, xalçaçılıq, ağac üzərində döymə peşələri qorunub saxlanılmışdır.

Gədəbəyde mövcud olan mədəniyyət abidələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş qiymətli qədim eşyalar, yazılı daş kitabələr bu bölgənin zəngin tarixə malik olmasından xəber verir. Tarixi mənbələrə nezər yetirdikdə hele sətuncu ilk dəmir dövrlərində (e.s. XIV-VIII əsrlər) bəzi etnik birləşmələrin siyasi-iqtisadi və ictimai həyatını əks etdirən bir sira arxeoloji mədəniyyətin öyrənilidiyinin şahidi olur. Məsələn, Xocalı - Cədəbəy mədəniyyəti, Naxçıvan mədəniyyəti və s. dediyimizə əyani sübətdür. Gence-Qarabağ mədəniyyəti kimi de belli olan Kiçik Qafqaz və Kiçik sağsaflı zonalarını əhatə edən Xocalı - Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələr əsasən on doqquzuncu yüziliyiñ axırlarında tədqiq olunmuş, öyrənilmişdir.

Tədqiqatlar, arxeoloji qazıntılar zamanı aşkar edilmiş sikkələr, bəzək əşyaları, saxsı qablar, silahlar, buradakı körpülər, mağaralar, "Mahrasa" məbədi, Karvansara, gümbezlər, Alban kilsələri, Qız qalası, Koroğlu qalası, yazılı daş kitabələri (Alban xalçaları), qalaçalar Gədəbəyin qədim tarixə malik olduğuna dələlet edir. Bu cür abidələr, xüsusən de son tunc vo ilk dəmir dövründə aid edilən tarixi abidələr - qala və qalaçalar, kurqanlar, qurbangahlar rayonun bir çox yaşayış sahələrində, o cümlədən Gədəbəy şəhərində, Saratovka, Söyüdlü, Qaradağ, Arıxdam, Əlismayıl, Büyük Qaramurad, Kiçik Qaramurad, Havyanka, Qalakond, Xar-xar, Maarif, Parakənd, Zəhmət, Ataxal, Təkyemən, Şinx, Kilsəli Daryur və başqa kəndlərdə qalmaqdadır və bu abidələr dəyərli tarixi mənbələr kimi qorunub saxlanılır. Gədəbəyin bir çox kəndlərində olan kurqanların tarixi e.s. XIX-XII minilliklərə aid edilir. Belə arxeoloji abidələrin orta əsrlərdən qalma nümunələrinə də rast gəlmək mümkündür.

Gədəbəyde saysız-hesabsız mağaralar vardır. Onların çoxu çay kənarında, qayalıqlarda yerləşir. Hər birinin ağızınadək ciçgırlar uzanır. Bu ciçgırları insanlar qayalıqları çapa-çapa salmışlar. Açıq-aydın hiss olunur ki, xalq arasında əsasən Zağa adlandırılan bu mağaraların vaxtılı ne məqsəd ilə istifadə olunub. Hazırda isə onların içerisinde hansı əşyalar, hansı abidələr, alətlər yatırı bilən yoxdur. Arxeoloqlarımızın diqqəti bu məsələyə yönələsə, belkə de Azərbaycanın mədəni həyatında sensasiyalı bir tarix yaranara biler.

Cədəbəyin məgrur camaati, tarixlərinə və müqəddəs torpaqlarına bağlı olan insanları doğma yurdlarındakı əvəzsiz abidələri, o cümlədən də, qeyret qalası Koroğlu qalasını, paklıq, ləyəqət romzi, ismet diyarı olan Qız qalasını göz bəbəyi kimi qoruyub saxlaşmışdır.

Bəli, igid ata - babalarımız Azərbaycanın bir parçası olan Gədəbəyi ahnmaz qala kimi mordiliklə qoruyublar və indi də qoruyurlar.

Cədəbəy təkcə gədəbəylilərin deyil, onu sevənlərindir, bütün azərbaycanlılarındır.

● Afət ALLAHVERDİYEVƏ,
rayon tarix-diyanəşməsi
muzeyinin direktoru